

9. Rəcəbov Ə.Ə. *Orxon-Yenisey yazılı abidələrində ilkin fe'li bağlama formaları*. ADU-nun Elmi Əsərləri (dil və ədəbiyyat seriyası), 1973, №2.
10. Rüstəmov R. *Quba dialekti*. Bakı, 1961.
11. Тюркские языки. Языки народов СССР, том II. М., 1966.
12. Şirəliyev M.M. *Azərbaycan dialektologiyasının əsasları*. Bakı, 1968.
13. Ширалиев М.М. Об этимологии деепричастной формы на -*iban*, -*ibən*, -*uban*, -*übən*. ВЯ, М., 1960, №3.
14. Щербак А.М. Очерки сравнительной морфологии тюркских языков (глагол). Л., 1981.

**Məsməxanım QAZIYEVA**

## **SƏHNƏ NİTQİNİN TƏDQİQİ HAQQINDA**

1999-cu ilin 25 dekabrında ANS kanalının saat 15-də gedən «Xəbərçi» verilişində diktör baş vermiş bir qəza haqqında informasiya verirdi. O, son cümləsini belə tamamladı: «Qəza nəticəsində ölüyoxdur». İlk baxışda hər şeyin adı olduğunu görürük. Ancaq əslində diktör həmin cümləni elə tələffüz etdi ki, burada «məhz qəzanın nəticəsində ölüyoxdur» fikri ifadə edilirdi, yəni «qəza olmasa idi, ölüyoxdur». Müqayisə et: «Qəza nəticəsində - ölüyoxdur» deyən diktör «qəza nəticəsində ölüyoxdur» demək istəyirdi. Bu və ya onlarla belə fakt şifahi informasiya vasitələrində, həmçinin səhnədə, radiopyeslərdə, teletəməşalarda, ekranda şifahi nitqin düzgün qurulması və səsləndirilməsi ilə bağlı bir sıra problemlərin olduğunu göstərir. Bu cür problemlər isə dilçilik elminin diqqətindən yayılmamalıdır.

Kütləvi informasiya vasitələrində diktör nitqi səhnə və ekrannda ifadə olunan nitqdən fərqlənir. Diktör bə'zən informasiya ilə qabaqcadan tanış olmaya bilər (bə'zən daxil olan informasiyanı tə'cili, birbaşa oxumaq tələb oluna bilər), bu zaman onun hazırlıqsız nitqində qüsurların ola bilecəyi mə'lumdur (hərçənd bunun özü də verilən informasiyanın diktör tərəfindən səhih oxunması qabiliyyətindən asılıdır). Səhnə və ekran nitq mədəniyyəti

isə uzun-uzadı teatr məşqlərindən, çəkiliş dubllarından və ya studiyada səsyazma və montaj işlərindən sonra cilalanır, hərtərəfli hazırlanmış olur. Birincidə təsadüf edən qüsurlar ikincidə ortaya çıxa bilməz və çıxmamalıdır (əlbəttə, söhbət normal şəraitdən gedir).

Səhnə nitqindən (səhnə tələffüzündən) danışan akad. V.V.Vinoqradov göstərirdi ki, aşağıdakı məsələlər dilçilik də öyrənilməlidir:

- Səhnə tələffüzünün milli ədəbi tələffüz normaları ilə bağlılığı məsələləri;
- Səhnə tələffüzünün müxtəlif səhnə obrazlarının sosial-dialekt nitq üslubu ilə bağlılığı məsələləri;
- Səhnə tələffüzünün müxtəlif səhnə obrazlarının ərazi-dialekt nitq üslubu ilə bağlılığı məsələləri;
- Səhnə obrazlarının canlandırılması problemlərini və vəzifələrini ehtiva edən sosial-nitq xarakterologiyası və psixologiyası məsələləri (1, s. 4).

Göründüyü kimi, qoyulmuş məsələlərin araşdırılması səhnə və dram nitqinin ədəbi dil normaları ilə əlaqə xüsusiyyətlərinin aydınlaşdırılması və sosial-nitq xarakterologiyası vasitələrinin təhlili deməkdir. Bunun üçün isə təkcə səhnə təcəssümünün deyil, ədəbi-dramatik əsərin özünün də bilavasitə tədqiqat obyekti seçilməsi müsbət nəticə verə bilər. Həm də bunun üçün dram əsərində işlədilən hər hansı dil vahidi, o cümlədən leksik vahidlər tədqiqata cəlb edilə bilər (2, s. 63).

Müasir linqvistik tədqiqatlarda bədii əsərlərin dilinin ədəbi dil normallarına münasibəti məsələsi ilə yanaşı, ədəbi dil uzusu ilə ədəbi dildən kənar üzus arasında münasibətlər məsələsi də diqqət mərkəzində saxlanılır. İş burasındadır ki, bədii əsərin dili təkcə «ifadə vasitəsi» kimi deyil, həm də «gerçəklilikin in'ikası predmeti» kimi öyrənilir. «Dil bədii gerçəklilikdən kənar gerçəklilikin tərkib hissəsi olmaq e'tibarilə, yazıçıya birbaşa və ya dolayısı ilə əsərdə in'ikasını tapan yaradıcılıq elementləri verir» (3, s. 8). Yaziçi bu elementləri sonradan özü bədiiləşdirir və beləliklə

əsl, bədii olmayan gerçəkliklə bədiiləşdirilmiş gerçəklik arasında müəyyən münasibətlər meydana çıxır. Səhnə əsərində belə münasibətlərin (fərqlərin) dərinləşdirilməsi arzuolunan deyil: obrazların nitqinin əsl gerçəklikdən uzaqlaşdırılması əsərin (və deməli, həm də tamaşanın) reallıqdan uzaqlaşdırılması deməkdir. Bu isə dramaturqdan bədii əsərin dilinin həyatda rast gələn nitq üslubları ilə zənginləşdirməyi, obrazların danışığını xarakteroloji təsnif etməyi tələb edir.

Buna baxmayaraq, indiyədək yazılmış, xüsusən klassik dramlarda müəlliflər daha çox ədəbi dildən faydalananmağa, ədəbi nitq elementlərinə üstünlük verməyə çalışmışlar. Ona görə də müasir teatr klassiklərin əsərlərini səhnələşdirərkən obrazların nitqinin üslubi cəhətlərini fərqləndirmək üçün bir çox çətinliklərlə karşılaşmalı olur, bu istiqamətdə rejissor və aktyor tapıntılarına üstünlük verməyə çalışır.

Mə'lumdur ki, hər bir dil böyük kombinatorika imkanlarına malikdir. Nominativ işaretlər məhdud qrup sözlərin müxtəlif şəkillərdə işlədilməsi yolu ilə eyni fikri çox rəngarəng variasiyalarда ifadə etməyə imkan verir. Dildə eyni fikir eyni sözlərdən müxtəlif strukturlu cümlələr qurmaqla söylənilə bilər. O. Yespersen buna misal olaraq aşağıdakı kombinasiyaları göstərir:

*He moved astonishingly fast.*

*O, heyrətamız dərəcədə cəld hərəkət edirdi.*

*He moved with astonishing rapidity.*

*O, heyrətamız cəldliklə hərəkət edirdi.*

*His movements were astonishingly rapid.*

*Onun hərəkətləri heyrətamız dərəcədə cəld idi.*

*His rapid movements astonished us.*

*Onun cəld hərəkətləri bizi heyrətləndirirdi.*

*His movements astonished us by their rapidity.*

*Onun hərəkətləri öz cəldliyi ilə bizi heyrətləndirirdi.*

*The rapidity of his movements was astonishing.*

*Onun hərəkətlərinin cəldliyi heyrətamız idi.*

*The rapidity with which he moved astonished us.*

*O cəldliklə ki, o hərəkət edirdi, bizi heyrətləndirirdi.*

*He astonished us by moving rapidly.*

*O bizi cəld hərəkət etməsi ilə heyrətləndirirdi.*

*He astonished us by his rapid movements.*

*O özünün cəld hərəkətləri ilə bizi heyrətləndirirdi.*

*He astonished us by the rapidity of his movements.*

*O öz hərəkətlərinin cəldliyi ilə bizi heyrətləndirirdi.* (4, s.

101).

Dilin belə kombinatorika imkanlarından bə'zən səhnə nitqində də istifadə edilir. Məsələ burasındadır ki, dram mətninin ədəbi dil normalarına daha çox meyl etməsi, obrazların dilinin yazıda normalaşdırılması çox vaxt səhnə nitqini buxovlayır, onu bugünkü tamaşaçının həyatda rast gəldiyi yaxud özünün işlətdiyi real nitqdən ayıır və belə şəraitdə tamaşaçı səhnəyə aludə ola, səhnədə cərəyan edən hadisələrə qoşula bilmir, normalaşdırmanın çoxluğu tamaşaçını darixdirir: rus dramında mujik, fransız dramında asiyalı bir tacir, Azərbaycan dramında müsyə Jordan təmiz ədəbi dil normalarına riayət edərək danışırsa, qoyulan tamaşa gerçeklikdən uzaqlaşır, tamaşaçını inandırmır.

Beləliklə, səhnə nitqinin tədqiqi zamanı yazılı mətnlə aktyor ifası arasında ortaya çıxan uyğunsuzluqlara ayrıca diqqət yetirmək, onların yaranma səbəblərini, dil və nitq münasibətlərindən doğan real mənzərəni aşdırmaq aktual məsələlərdən biri sayılmalıdır.

1. Виноградов В.В. Об изучении сценической речи. - Вопросник по современному русскому литературному произношению. - М., 1964.
2. Виноградов С.И. Черты разговорного словоупотребления в речи персонажей драматических произведений. - Культура речи на сцене и на экране. - М., 1986.
3. Кожевникова К. Спонтанная устная речь в эпической прозе. - Прага, 1970.
4. Есперсен О. Философия грамматики. - М., 1958.